

**X** alqımız milli  
müstəqilliyini bər-  
pa etdikdən sonra

Azərbaycan cəmiyyətində gedən demokratikləşmə prosesləri, respublika daxilində sabitliyin yaradılması prosesi, ölkənin dünya birliyinə integrasiya olunması - bütün bunlar sosial-iqtisadi yeniləşmə və sosial-mədəni dəyərlərə marağın artmasının göstəricisidir. Ümummilli lider Heydər Əliyevin xalqın təkiddi xahişi ilə kinci dəfə ölkədə həkimiyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində gedən böyük tərəqqi prosesləri Azərbaycan Respublikasının dünya birliyində tanınmasına güclü təkan vermiş oldu. Görkəmlili dövlət xadimi Heydər Əliyev Naxçıvanda milli inkişaf strategiyasını hazırlayarkən Azərbaycanda milli təfəkkürün mənfi təhriflərinin aradan qaldırılmasının zərurılığını nəzərə alaraq onu mürəkkəb sosial-psixoloji proses kimi qiymətləndirmişdir.

# Heydər Əliyevin azərbaycançılıq ideologiyası

Heydər Əliyev bəşər tarixində özünəməxsus idarəcilik əslubuna malik ən böyük şəxsiyyətlərdən biri olmaqla yanaşı, konkret şəraitdə dövlətin formallaşmasına bilavasita rəhbərlik etmişdir. Müasir Azərbaycan dövləti məhz Heydər Əliyevin adı ilə bağlıdır. Lakin Heydər Əliyev dühəsinin hüdudları təkcə Azərbaycanla məhdudlaşmışdır. O, bütövlükdə Şərqi dünyasında yeni dövlət tipologiyasının əsasını qoydu. Qərb dünyasında xüsusi müllkiyyətə esaslanan cəmiyyətlərde bazar iqtisadiyyatına iqtisadi münasibətlərinə uyğun siyasi-hüquqi formaların yaranması, hüquqi, demokratik dövlət quruculuğu tebiidir. Lakin ənənəvi Şərqi ölkəsində, xüsusən de sosializm dövründə dərin kök salmış, ictimai şüur və mentalitetə təsirsiz ötüşmeyən kommunist ideologiyasının rədd edilməsi şəraitində müasir dövlət qurmaq çətin idi. Şübhəsiz ki, bunun üçün yeni konseptual baxış, dövlət ideologiyası, fəaliyyət strategiyası lazımdır. Təsadüfi deyil ki, Heydər Əliyev azərbaycançılığı və dövləti milli ideologiyanın iki ən mühüm cəhəti, müəyyən mənada bir medalın iki üzü hesab edir. Bu səbəbdən de Heydər Əliyev Azərbaycanda təkcə dildən, milli-mənəvi dəyərlərdən deyil, ümumən dövlətdən, dövlət quruculuğundan danışarkan azərbaycançılıq ideologiyasını ön plana çəkirdi.

Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində Azərbaycan dövlətinin siyasetini səciyyələndirərək bu siyasetin prioritet istiqamətini diqqətə çatdırdı: "Azərbaycançılıq dövlətin əsas ideyasıdır. Hər bir azərbaycanlı öz milli mənliyi ilə fəxr etməli, biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik". Bu gün azərbaycançılıq milli həyatın harmoniyasının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnik qrupların arasında çoxəslik qardaşlıq münasibətlərinin və qarşılıqlı fealiyyət ənənələrinin, onların ümumi təleyi və bütövlüyü, gələcək inkişafı uğrunda birgə mübarizənin ümumi tarixi təcrübəsidir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətcilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq ideologiyasının parlaq daşıyıcısı kimi o, öz müdrik strategiyası, sarṣılماز əqidəsi və tarixi uzaqqörenliyi sayəsində milli dövlətcilik ideyasının gerçikləşməsinə, Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusunun gerçələşməsinə nail olmuşdur. Məhz Heydər Əliyevin fealiyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensial-

lindən istifadə edərək Şərqli Qərb arasında etibarlı körpü rolunu oynamaya başladı ve dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi. Ulu öndər qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, xalqın adət-ənənələri ilə yanaşı, dövlətin bugünü və gələcəyi ilə də bağlı olmalıdır. Azərbaycanda müasir demokratik hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formallaşması, milli-mənəvi dəyərlərə qayıdış, elmin, tehsilin və mədəniyyətin genişləndiriləcək inkişafı Heydər Əliyevin adı ilə ebedi bağlıdır. Ana dilimizin dövlət dili kimi işlənməsində, imkanlarının genişləndirilməsində və Azərbaycan xalqının ən böyük sərvəti kimi qiymətləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolü danılmazdır.

Heydər Əliyev Büyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlerin və sivilizasiyaların qovuşduğunda yerləşən ölkəmizin dünyada tolerant və tolerantlıq məkanı kimi tanınmasına nail olmuşdur. Onun xarici səfərləri, siyasi, ictimai, din xadimləri ilə görüşləri ölkəmizin yeni imicinin formallaşmasına xidmet etmişdir. Azərbaycan mədəniyyətinin, zəngin tarixi irlərimizin dünya ictimaiyyətinə təqdim olunması Heydər Əliyevin əvəzsiz xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə Heydər Əliyevin apardığı ardıcıl və məqsədönlü siyaset sayəsində tarixi Vətəni ilə six əlaqə nümayiş etdirən Azərbaycan diasporu formallaşdırıb və inkişaf edib. Bu gün dünyadan müxtəlif yerlərində yaşayan azərbaycanlıların Azərbaycan Respublikasını özlərinə Vətən hesab etmələri, onu milli ruhun, milli-mənəvi dəyərlərin və milli mədəniyyətin məbədi kimi qəbul etmələri, azərbaycançılıq ideyası ətrafında birləşmələri məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Heydər Əliyev öz siyasi dühəsi ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz iz buraxdı. Onun siyaseti sayəsində əldə edilen böyük uğurlar göz qabağındadır. Bu uğurlar paytaxtimizin daim dəyişən simasının, şəhər və rayonlarının sürətlə müasirleşməsi, iqtisadiyyatın və elmin, tehsilin, mədəniyyət və səhiyyənin, bütövlükdə ictimai-siyasi həyatın inkişafında özünü göstərir. Bu gün memarı Heydər Əliyev olan Azərbaycan böyük tikinti meydancasını xatırladır. Yüzlərle sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış binaları, inzibati binalar və digər tikililər inşa olunur, yeni yollar salınır.

Heydər Əliyev beynəlxalq aləmdə baş verən hadisələri, müasir dünya siyasetinin inkişaf meyillərini, globallaşan və transmillileşen

dünyanı da nəzərə alır. Təbii ki, qloballaşan dünyada milli mənafeləri, ölkənin milli-mənəvi dəyərlərini və vətəndaşların milli maraqlarını qorumaq o qədər də asan deyil. Transmilli şirkətlər və onların arxasında duran fövqədövlətlər milli inkişafa, ölkələrin milli maraqlarına, milli-mənəvi dəyərlərin qorunmasına və s. bilavasita təsir göstərir. Müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsində, azərbaycançılıq ideyasının formallaşmasında, milli həmrəylidə, Azərbaycanın inkişaf modelində, ölkəmizin dünyaya integrasiyasında ümummilli liderin xidmətləri əvəzsizdir. Heydər Əliyevin neft strategiyası, dövlətimizin müstəqilliyinin təminatçısı olmaqla, eyni zamanda azad iqtisadi münasibətlərin mexanizmlərini işe saldı. Azərbaycanın dünya iqtisadi məkanına dəmirlik inkişafını, xarici investisiyaların cəlb edilməsini təmin etmişdir ki, bu da Azərbaycan xalqının rifahının yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Bütün bunlar təkcə dövlətimizin daxili qüdrətinin deyil, həm də beynəlxalq nüfuzunun artmasına xidmət göstərirdi.

Heydər Əliyev Azərbaycan dövlətini azad, ədalətli, demokratik, plüralizm, tolerant mühitin və multikultural dəyərlərin hökm sürdüyü bir ölkə kimi görmək istəyir və həmişə bunun üçün çalışır. 1995-ci ildə çoxpartiya sistem əsasında ilk parlament seçkilərinin keçirilməsi, Azərbaycanın Avropanın demokratik təsisatları ilə əlaqələrinin güclənməsi ümummilli lider mövqeyinin göstəricisi idi. Azərbaycanda həqiqətən çoxpartiyalı sistemin, azad, plüralist cəmiyyətin, qeyri-hökumət təşkilatlarının, müstəqil mətbuatın yaradılması və inkişafı da Heydər Əliyevin bilavasita səyəri ilə həyata keçirilib. Heydər Əliyev üçün azərbaycançılıq məfkurəsinin mahiyyətini təşkil edən əsaslardan biri de milli-mənəvi dəyərlərin, ana dilinin və mədəniyyətin qorunub saxlanması və inkişafı olmuşdur. Bu baxımdan ulu öndər qeyd edirdi ki, milli ideologiya konsepsiyası tarixi keçmişimizi, milli adət və ənənələrimizi, dilimiz, dinimiz və mədəniyyətimizi eks etdirməli, bu dəyərlərin qorunub saxlanmasına və inkişafına xidmət etməlidir. "Hər bir insan üçün milli mənsubiyəti onun qürur mənbəyidir. Men həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyım!". Bu sözə ümummilli liderimizin milli-mənəvi dünyasını, vətəndaşlığını və mahiyyətini ortaya qoyan, milli köklərə bağlılığını sübut edən tarixi bir ifadədir.

Zemfira HƏSƏNOVA,  
Dövlət İdarəciliğ Akademiyasının  
magistrantı.